

FASILƏSİZ PEDAQOJİ TƏHSİL ÜZRƏ KOORDİNASIYA ŞURASININ

Ə S A S N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. Fasiləsiz Pedagoji Təhsil üzrə Koordinasiya Şurası (bundan sonra - FPTKŞ) Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında ictimai əsaslarla müstəqil fəaliyyət göstərən məşvərətçi qurumdur.

1.2. FPTKŞ-nin fəaliyyəti Azərbaycan Respublikasında fasiləsiz pedagoji təhsil və müəllim hazırlığı sisteminə daxil olan bütün təhsil müəssisələrinin sosial statusunun gücləndirilməsinə, uzun illər ərzində formalaşmış milli ənənələr və müasir beynəlxalq təcrübə əsasında pedagoji təhsilin məzmununun və strukturunun yeniləşdirilməsinə, müəllim hazırlığının keyfiyyətə yaxşılaşdırılmasına, təlim və tərbiyənin vahidliyinin, təmin edilməsinə yönəlmişdir.

1.3. FPTKŞ öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil Qanununu, Təhsil sahəsində İslahat Proqramını, Azərbaycan Respublikasında fasiləsiz pedagoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyasını, Azərbaycan Respublikası Prezidentinin təhsillə bağlı fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarını, Təhsil Nazirliyinin əmrlərini və hüquqi-normativ sənədlərini, fasiləsiz müəllim hazırlığı üzrə dünya təcrübəsini, Azərbaycanın daxil olduğu beynəlxalq qurum və təşkilatların təhsillə bağlı sənədlərini, o cümlədən Boloniya Bəyannaməsinin əsas müddəalarını, müvafiq normativ hüquqi sənədləri və bu Əsasnaməni rəhbər tutur.

1.4. FPTKŞ-nin tərkibi, strukturu və Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunur.

2. FPTKŞ-nin məqsədi, əsas vəzifələri və funksiyaları

2.1. FPTKŞ-nin məqsədi Azərbaycan Respublikasında fasiləsiz pedagoji təhsil və müəllim hazırlığı sisteminin inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 102 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında fasiləsiz pedagoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası»nın müddələrinin həyata keçirilməsinə kömək etməkdən ibarətdir.

2.2. FPTKŞ-nin fəaliyyəti aşağıdakı vəzifələrin həllini nəzərdə tutur:

2.2.1. Pedagoji təhsil sistemində maddi-texniki bazanın və proqram təminatının möhkəmləndirilməsi;

2.2.2. Pedagoji təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, əmək bazarında rəqabətə davamlı, yüksək ixtisaslı pedagoji kadr hazırlayan yeni tipli təhsil komplekslərinin yaradılması və bu işlərin təşkilində beynəlxalq və yerli təcrübədən istifadə edilməsi;

2.2.3. Pedagoji təhsilin məzmunca yeniləşdirilməsi, beynəlxalq təhsil məkanında son mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə praktik müəllim hazırlığının təmin edilməsi;

2.2.4. Fasiləsiz pedagoji təhsil sistemində tələb və təklifin düzgün proqnozlaşdırılması və planlaşdırılması, pedagoji kadr hazırlığı ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən sistemin yaradılması;

2.2.5. Fasiləsiz pedagoji təhsil və müəllim hazırlığı müəssisələrində keyfiyyətin təminatı sisteminin yaradılması, keyfiyyətin idarə olunması və qiymətləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi;

2.2.6. Müəllim hazırlığının alternativ modellərinin, o cümlədən distant pedagoji təhsilin inkişaf etdirilməsi;

2.2.7. Yenidən hazırlanma və ixtisasartırma təhsilini təkmilləşdirməklə müəllimlərin fasiləsiz, ömür boyu təhsil almaq imkanlarının genişləndirilməsi;

2.2.8. Yeni hazırlanan və sistemdə çalışan müəllimlərin müasir təlim üsulları və yeni pedaqoji texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə treninqlərin keçirilməsi;

2.2.9. Pedaqoji təhsil sisteminin idarə olunmasının optimallaşdırılması məqsədi ilə müəllimlərin və rəhbər pedaqoji işçilərin liderlik bacarıqlarının inkişaf etdirilməsi;

2.2.10. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin əmək bazarının tələblərinə və cəmiyyətin sosial sifarişinə uyğunlaşdırılması.

2.3. Qarşıya qoyulan məqsədə nail olunması və vəzifələrin həll edilməsi üçün FPTKŞ aşağıdakı funksiyaları yerinə yetirir:

2.3.1. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində daxil olan təhsil müəssisələrinin fəaliyyətini təhlil edir, onların fəaliyyətinin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi və sistemin prioritet inkişafının təmin edilməsi üçün təkliflər hazırlayır və məsləhətlər verir.

2.3.2. Sistemin işini tənzimləyən və idarəetmənin səmərəliliyini artıran yeni normativ hüquqi sənədlərin hazırlanmasına kömək edir, habelə mövcud normativ aktların düzgün icra olunmasını nəzarətdə saxlayır, bununla bağlı monitorinq müşahidələr aparır.

2.3.3. Müəllim hazırlığına qoyulan tələblərin müəyyənləşdirilməsi və onların əsasında müvafiq standartların hazırlanması üçün təkliflər verir və bu işdə fəal iştirak edir.

2.3.4. Müəllimlərin işə qəbulu üçün müvafiq meyarların hazırlanması üçün təkliflər verir.

2.3.5. Pedaqoji təhsil sistemi işçilərinin, təhsil alanların, ümumtəhsil məktəb müəllimlərinin dövlət və sosial müdafiəsi üzrə təkliflər hazırlayır.

2.3.6. Təhsil Nazirliyi və beynəlxalq təşkilatlarla birlikdə pedaqoji təhsil müəssisələrində çalışan professor-müəllim heyəti üçün yeni pedaqoji texnologiyalar və təlim metodları üzrə treninqlərin təşkilinə və həyata keçirilməsinə kömək edir.

2.3.7. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və onların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə müəllim assosiasiyalarının və digər ictimai birliklərin yaradılmasına yardım edir.

2.3.8. Müəllim hazırlığını təmin edən kurrikulumların monitorinqini keçirir, onları qiymətləndirir və təkmilləşdirilməsi üçün təkliflər verir.

2.3.9. Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı üzrə konfransların, seminarların və yığıncaqların keçirilməsi üçün təkliflər verir, onların təşkilində və həyata keçirilməsində iştirak edir.

2.3.10. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri ilə birlikdə kütləvi informasiya vasitələrində fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığına dair verilişlərin hazırlanmasına, aktual mövzularda müsahibələrin təşkilinə dair təkliflər verir və onların təşkilinə kömək edir.

2.3.11. Təhsil Nazirliyi rəhbərliyinin və müvafiq struktur bölmələrinin təklifi ilə digər vəzifələri və funksiyaları yerinə yetirir.

3. FPTKŞ-nin hüquqları

FPTKŞ öz vəzifələrini və funksiyalarını yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1. Öz səlahiyyətləri daxilində Təhsil Nazirliyindən, fasiləsiz pedaqoji təhsil müəssisələrindən, ümumtəhsil məktəblərindən və təhsili idarəetmə orqanlarından zəruri məlumatları almaq.

3.2. Lazım gəldikdə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemində daxil olan pedaqoji təhsil müəssisələrinin, ümumtəhsil məktəblərinin və təhsili idarəetmə orqanlarının rəhbər işçilərini FPTKŞ-nin iclaslarına dəvət etmək.

- 3.3. FPTKŞ-nin iclaslarında üzürsüz səbəbdən üç dəfə və daha çox iştirak etməyən üzvlərin Şuranın tərkibindən xaric edilməsi barədə Təhsil Nazirliyi qarşısında vəsətət qaldırmaq.
- 3.4. FPTKŞ-nin iclaslarında qəbul edilmiş qərarları Təhsil Nazirliyinə təqdim etmək.
- 3.5. Mövcud qanunvericilik aktlarına uyğun olaraq öz fəaliyyət dairəsi çərçivəsində Beynəlxalq və ictimai qurum və təşkilatlarla müstəqil əməkdaşlıq etmək.
- 3.6. Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

4. FPTKŞ-nin tərkibi, strukturu və idarə olunması

4.1. FPTKŞ-nin tərkibinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və təhsili idarəetmə orqanlarının nümayəndələri, fasiləsiz pedaqoji təhsil müəssisələrinin rəhbər işçiləri, Təhsil Problemləri İnstitutunun, təhsil sistemində aid olan dövlət və ictimai təşkilatların nümayəndələri və ayrı-ayrı təhsil mütəxəssisləri daxi edilir.

4.2. FPTKŞ-nin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş illik iş planı əsasında qurulur.

4.3. FPTKŞ-nin strukturu sədr, sədr müavini, məsul katib və üzvlərdən ibarətdir və onların funksiyaları aşağıdakı kimi müəyyən edilir:

- sədr FPTKŞ-nin normal fəaliyyəti üçün məsuliyyət daşıyır, FPTKŞ-nin işini planlaşdırır, onun səmərəli fəaliyyətini təmin edir, zəruriyyət olduqda təşkilati məsələləri həll etmək üçün aidiyyəti orqanlar qarşısında konkret məsələlər qaldırır, Təhsil nazirinə müvafiq təkliflərlə müraciətlər edir, FPTKŞ-nin üzvləri arasında vəzifə bölgüsü aparır, onlara konkret tapşırıqlar verir, Şuranın çıxardığı qərarları öz imzası ilə təsdiq edir;

- sədr müavini Sədrə birlikdə FPTKŞ-nin normal fəaliyyəti üçün məsuliyyət daşıyır, FPTKŞ-nin işinin planlaşdırılmasında, onun səmərəli fəaliyyətini təmin edilməsində sədrə kömək edir, müəyyən səbəblər üzündən sədr olmadıqda onun funksiyalarını yerinə yetirir;

- məsul katib rəsmi sənədləşmə işləri ilə məşğul olur, sədrin və sədr müavininin tapşırıqlarının, FPTKŞ-nin qərarlarının icrasını nəzarətdə saxlayır, cari və perspektiv planların tərtib olunmasını və icrasını qeydiyyatdan keçirir, yerlərlə müntəzəm əlaqəni təşkil edir, görülən işlər barəsində hesabatlar hazırlayır;

- FPTKŞ-nin üzvləri sədr tərəfindən müəyyən edilmiş vəzifə bölgüsünə uyğun olaraq FPTKŞ-nin demokratik və kollegial idarə olunmasında, məsələlərin müzakirəsində fəal iştirak edir, onun fəaliyyətinin operativliyinə və səmərəliliyinə nail olur, hər biri ayrı-ayrılıqda onlara tapşırılmış işləri həyata keçirir və bu işlərin icrası ilə əlaqədar mütəmadi olaraq hesabat verirlər.

4.4. FPTKŞ-nin ali orqanı iki ayda bir dəfədən gec olmayaraq keçirilən ümumi iclaslardır. Ümumi iclasların protokolları müvafiq qaydada tərtib olunur, sədr və katib tərəfindən imzalanır. Zəruri hallarda əlavə iclaslar keçirilə bilər.

4.5. FPTKŞ-nin ümumi iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin ən azı 2/3-si iştirak etdikdə ümumi iclas qərar çıxarmağa səlahiyyətlidir.

4.6. Şura ildə bir dəfə Təhsil Nazirliyinə yekun hesabat təqdim edir.

4.7. FPTKŞ-nin fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzarət edir.

5. FPTKŞ-nin maddi-texniki bazası və maliyyə təminatı

5.1. FPTKŞ-nin fəaliyyəti üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən lazımi avadanlıqlar və İKT ilə təmin olunmuş ayrıca otaq ayrılır. FPTKŞ əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin maddi-texniki bazasından, otaqlarından, iclas və akt zallarından, kitabxanasından və s. istifadə edir. Onun digər təhsil müəssisələrinin otaqlarından və maddi-texniki bazasından istifadə etməsi də istisna olunmur.

5.2. FPTKŞ-nin fəaliyyəti zəruri hallarda Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericiliyə əsasən dövlət büdcəsinin «Təhsil» bölməsində məqsədli şəkildə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Əsasnamədə əlavələrin və dəyişikliklərin edilməsi, FPTKŞ-nin yenidən təşkili və ləğv edilməsi qaydaları

6.1. FPTKŞ-nin tərkibinin dəyişdirilməsi və yenidən təşkili, bu Əsasnamədə maraqlı tərəflərin təklifləri əsasında əlavələr və dəyişikliklərin edilməsi Şuranın müvafiq vəsətəti əsasında Təhsil nazirinin əmri ilə həyata keçirilir.

6.2. FPTKŞ-nin ləğv edilməsi mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Təhsil Nazirliyinin əmri ilə həyata keçirilir.